

"Qarabağnamə"si ilə tarixdə qalan Mirzə Adıgözəl bəy

Qarabağın tarixini yazan Mirzə Adıgözəl bəy öz həyat tarixçisi barədə dolğun məlumat verməyib. "Qarabağnamə"sinin son səhifələrində öz tərcüməyi-hallanınan çok qısa bəhs edib, hansı ildə anadan olduğunu belə yazmayıb. Odur ki, Mirzə Adıgözəl bəyin dünyaya gəldiyi ili araşdırıcılar onun tərcüməyi-halında işarə etdiyi faktlara diqqət yetirməklə təxmin ediblər. Onlar Mirzə Adıgözəl bəyin XVIII əsrin səksəninci illərinin əvvəllərində anadan olduğu qənaətinə gəliblər.

Mirzə Adıgözəl bəy Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olduğunu, Şuşa qalasını mühəsirəyə aldığını, ancaq şəhəri əla keçirə bilməyərək Gürcüstanə tərəf yollandığını, Tiflis şəhərini tutduğunu yazib. Tarixdən məlumdur ki, Ağa Məhəmməd şah tərəfindən Şuşanın birinci dəfə mühəsirəyə alınması 1795-ci ilin yayında baş verib.

Onun doğma şəhərinin - Şuşanın başının üstünü qara buludlar alanda Mirzə Adıgözəl bəyin atası da ailəsi ilə Qarabağı tərk edərək Gürcüstanə qaçmaq məcburiyyətində qalıb. Tədqiqatçı V.N.Leviatov "Qarabağnamə" kitabına müqəddiməsində qeyd edib ki, Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır vəziyyətlə üz-üzə gəlirdilər: "Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsinin çəkdiyi bütün əziziyətlər başqa qaçqların da başına gəldi".

Tədqiqatçı onu da qeyd edib ki, 1796-ci ilin yayında Adıgözəl bəy ar-tıq Gürcüstanda idi. 1797-ci ilin yazın-



Mirzə Adıgözəl bəy ailəsinin türbələri

da Ağa Məhəmməd şah qoşunları ilə yenidən Qarabağa hücum edib. Şuşanı ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvəyə və vəsaitə malik olmayan Qarabağ xani İbrahim xan Şuşa qalasını tərk edib. Ağa Məhəmməd şahın öz qoşunları ilə heç bir maneəyə rast gəlmədən Şuşanı zəbt etdiyini diqqətə çatdırıban Leviatov Mirzə Adıgözəl bəy və ailəsinin həmin vaxtlardakı vəziyyətini belə təsvir edib: "Bütün bu müd-dət ərzində Adıgözəl bəygilin ailəsi ona tabe olan köçərilərlə Gürcüstanda qalmaqdır idilər. Şübhəsiz ki, bütün bu hadisələr Adıgözəl bəyə məlum idi. Yəqin ki, o, bu hadisələrin şahidi və iştirakçı olmuş, müxtəlif adamlarla görüşmüştü. Doğma vətəninin talan edilməsi, acliq, əhali kütlələrinin iztirabı, İran hakimiyyəti tərəfindən törədilən fəlakətlər, yəqin ki, Adıgözəl bəyin şüurunda dərin in buraxmışdır".

Mirzə Adıgözəl bəy öz tərcüməyi-hallında bildirib ki, Gürcüstan Rusiya ilə birləşdirkən sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını yazan katiblərinə inanmadığı üçün, osmanlı dilini bilən bir adam axtarırırdı. Kovalenskiyə Mirzə Adıgözəl bəyi ta-

nıdiblər. Nazir onu gizli məktublar ilə əlaqədar olan işlər üçün öz yanına xidmətə qəbul edib. Tədqiqatçı Leviatovun qənaətinə, Mirzə Adıgözəl bəy bu məxfi vəzifədə, 1799-cu ilin axırlarında və 1800-cü illərdə xidmət edə biliardı. Sonrakı illəri barədə isə Mirzə Adıgözəl bəy öz tərcüməyi-halında yazib: "Mən rus komandanlığının rütbəli şəxsləri yanında xidmətdə idim".

Menbələrdə göstərilir ki, Mirzə Adıgözəl bəy general-major Lisanəviçin yanına xidmətə təyin edilib və xeyli müddət bu vəzifədə qalıb: "On birinci ilə qədər onun yanında katiblik etdim. Bu ildə mənə podporuçuk rütbəsi verildi. Nəhayət, on altinci ildə sərdar Yermolovdan izn alıb, Qarabağın keçmiş hakimi general-major Mehdiqulu xannı qulluğuna gəldim", - özü tərcüməyi halında bu barədə belə yazıb.

Araşdırmlarda 1816-ci ilin oktyabrında Gürcüstanın əlahiddə korpus komandiri vəzifəsinə təyin olunaraq Tiflisə gələn general A.P.Yermolovun Mirzə Adıgözəl bəyi qarabağlı olduğu üçün Mehdiqulu xannı yanına göndərdiyi bildirilib. Mirzə Adıgözəl bəy tərcüməyi-halında qarabağlı Mehdiqulu xan ona ai-

ləsinin əvvəller də sahib olduğu torpaqları qaytardığını, yeni malikanələr bağışladığını və onu "İyirmi dörd" mahalına naib təyin etdiyini yazib. Leviatov qeyd edib ki, "İyirmi dörd" mahalı Qarabağ xanlığının iyirmi iki mahalından biri idi. Mirzə Adıgözəl bəy Mehdiqulu xanın ən yaxın və inanılmış adamlarından biri sayılıb. Mehdiqulu xan xaricə qəçdiği gündək onun yanında olub.

Haqqında yazılınlara görə, 1828-ci ildən sonra o, mahal ərazisində xeyli mülkə sahib idi.

Mirzə Adıgözəl bəyin 1830-1840-ci illərdəki həyat və fəaliyyəti haqqında dəqiq məlumat qalmayıb. Yalnız 1834-cü ilin əvvəllerinə aid tapılmış arxiv sənədlərində məlum olur ki, o, məhkəmədə şahid sıfotile çıxış edib.

Mirzə Adıgözəl bəy Azərbaycan dilində savayı fars, rus, gürcü və erməni dillərini bilib. O, Şərq poeziyasını çox sevib. Mirzə Adıgözəl bəy şeiriyyatının vurğunu olduğu Nizami Gəncəvinin 1826-cı ildə Gəncə döyüşü zamanı dağıdılmış sərdabəsini öz vəsaiti hesabına bərpa etdirib.

Özü də şeirlər yazıb. Ancaq tərihimizdə daha çox "Qarabağnamə" ilə qalıb. Tədqiqatçıların fikrincə, Mirzə Adıgözəl bəy "Qarabağnamə"ni 1845-ci ildə, təxmin edildiyi üzrə altmış beş yaşında görmə qabiliyyətinin zəiflədiyindən, diktə edərək yazdırıb. Müəllif 1736-cı ildən 1828-ci ilədək Qarabağın siyasi tarixini şərh edib.

Mirzə Adıgözəl bəy 1848-ci il sentyabrın 9-da dünyadan köçüb. Mülkü olan Rəhimli (Goranboy rayonunun Rəhimli kəndi) dəfn edilib.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"